


# Dərsliklər xarici dildə, tələbələr də dil bilmirsə...

**İncəsənət sahəsində Azərbaycan dilində dərs vəsaitlərinin olmaması keyfiyyətli kadrların hazırlanmasına mane olur**

**Y**aradıcı mütəxəssislər yetişdirmek üçün ali təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) üzərinə böyük yük düşür. Burada daha çox praktiki biliklərə yiyələnmək əsas götürülsə də, nəzəriyyəyə də böyük önem verilir. Xatırımdədir ki, bu təhsil ocağında müəllimlərimiz bizi daha çox rus mənbələrindən istinadlar verirdi, bir çox dərsliklərimizin rus dilində olmasından şikayətlənirdik. Üzərindən illər keçəsə də, sözügedən mövzu aktual olaraq qalır. Təkcə ADMİU-da deyil, digər təhsil ocaqlarımızda da vəziyyət eynidir.

Dəyişən bir şey var ki, əvvəller tələbələrə rus mənbələri istinad göstərilirdi, indi onlar türk mənbələri ilə əvəzlənilib. Pedaqoqlarımız deyir ki, sovet dövrünün tələbələri rus dilində oxuduqları halda, bu günün tələbələri xarici ədəbiyyati türk dilində oxumağa üstünlük verirlər. Çünkü bu günün gəncləri rus dilinə o qədər də hakim deyillər.

**AMEA-nın Memarlıq və İncəsənət Institutunun "Teatr, kino və televiziya" şöbəsinin müdürü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüdat Qafarov** dərsliklər içərisində Azərbaycan dilində kitabların azlıq təşkil etməsini zamanın aktual məsələsi hesab edir: "Bu gün də sözügedən problem davam etmekdədir. Sovet dövründə - 90-ci illərə qədər Sənətşünaslıq, Teatrşünaslıq kimi dərslik-



ləri tədris edənlər rus mənbələrindən faydalayıblar. Rus mənbələri də bildiyimiz kimi, çox zəngindir. Hansı ki, rus dilində olan bu kitablar dünya ədəbiyyatının, dramaturgiyasının, sənətşünaslığının tarixi, nəzəri problemlərinin hamısını özündə eks etdirir. Biz də o dövrde həmin mənbələrdən geniş faydalıdır, istifadə edirdik. Indi isə təessüf ki, bu günün uşaqlarının rus dili bilgiləri o səviyyədə deyil ki, həmin mənbələrdən istifadə etsinlər. İngilis dil bilgiləri də yaxşı deyil ki, ingilisdilli mənbələrdən yaralansınlar. Elmdə belə bir ifadə var ki, sənətşünaslığın dili əslində fransız dilidir. Belə ki, əger sənətşünaslıqla bağlı orijinal mənbələrə sahib olmaq istəyirsinizsə, fransız dərsliklərini oxumalısınız".

Teatrşünas dövrümüzün tələbələrinin nə rus, nə də ingilis dili biliklərinin yüksək olmadığını və buna görə də on-

ların həmin mənbələrdən yararlana bilmədiklərini vurğulayır: "Ona görə pedagoqların və müəllimlərin qarşısında böyük çətinliklər yaranır. Biz də çox vaxt birbaşa dərs zamanı sinxron tərcümə edirik. Ya da sinxron tərcümələri evdə hazırlayıb tələbələrə təqdim edirik. İndi tələbələrin ən çox istifadə etdiyi kitablar isə türk dilindədir. Onlar Osmanlı türkçəsində olan mənbələrdən istifadə edirlər. Əslində türk mənbələri də zəngindir. Orada dünya ədəbiyyatı, dramaturgiyası, sənətşünaslığı tərcümə edilib. Hərçənd o kitablarda da müəyyən çatışmazlıqlar var. Bəzən metodoloji, ideoloji problemlər özünü göstərir ki, tələbələr birbaşa süzgəcən keçirmədən həmin mənbələrə yiyələnlər və həmin mənbənin təsiri altına düşürlər. Ancaq bütün bunlar müəllim nəzarəti altında baş verəndə, daha faydalı olur. Bizim pedagoqlarımız da tərcümələr edib tələbələrin maariflənməsi yolunda əllərindən geləni edirlər. Misal üçün, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova Erik Bentlinin "Dramın hayatı" kitabını dərs vəsaiti kimi tərcümə edib. Teatrşünaslıq kafedrasının dosenti Rəsmiyə Mustafayeva Dimitri Kolissstovun "Antik teatr", Barabaşın "Müsəir rus teatrı" kitablarını tərcümə edib. Aydın Talibzadənin "Şərq teatrı tarixi" kitabı 3-cü dəfə yenilənmiş və redakte olunmuş şəkilində çapa təqdim olunub. İsrafil İsrailovun "Stanislavskinin nəzəri və təcrübə irsi" kitabı artıq çapa verilib. Yəqin yeni tədris ili üçün tələbələrə təqdim olunur. Bu istiqamətdə başqa işlər də görülür. Aydın Talibzadənin "Faciə: janrıçı mutasiyalar" kitabı tələbələrin nəzəri bilişlərinin artırılmasına kömək ola bilər. Yəni bu istiqamətdə işlər görülür. Ümumiyyətə, bu istiqamətdə tək pedagoqlar deyil, tələbələr də çalışmalıdılar ki, alternativ dil öyrənsinlər. Bəzən uşaqlar neinkı rus dilini, heç kiril əlifbasını bilmirlər ki, Azərbaycan dilində sovet dönenində çap olunmuş kitabları oxusunlar. Biz də məcburiyyət qarşısında qalırıq, icbari şəkildə tətbiq edirik ki, kiril əlifbasını öyrənib Azərbaycan dilində o kitabları oxuya bilsinlər. Bizim qarşımızda əsas problem budur ki, Azərbaycan müəlliflərinin sovet dövründə çap olunan dərsliklərinin yenidən nəşrinə ehtiyac var. Onlar Azərbaycan dilində olsa da, kiril əlifbasında çap olunub. Bu da hazırda tələbələrə çətinlik yaradır. Onların yenidən redaktəsi və nəşrinə ehtiyac var. Biri var xarici ədəbiyyatın tərcüməsi, biri də var ki, Azərbaycan dilində çap olunmuş əsərlərin yenidən nəşri. Bu da bizim tədris prosesinin qarşısında duran problemlərdən biridir".

V.Qafarov tərcümə edilmiş kitabların mütəxəssis tərefindən redakte edilməsinin tərefdarıdır: "Arzu edərdim ki, bu işdə tərcümə mərkəzləri də sənətşünaslarra kömək etsin. Bəzən görürük ki, tərcümə edilmiş kitabların redaktəsini, tərcüməsini sənətşünaslıqdan uzaq olan biri edir. Orda terminoloji məsələlər var ki, mütləq sənətşünas redaktəsində çıxmalıdır. Mütləq sənətşünas bir redaktör kitabda yazılınlara baxmalıdır ki, terminlər düzgün qeyd edilsin. Sənətşünaslıq yad olanlar kitabı tərcümə edəndə, xətalara yol verirlər ki, bu da tələbələri çəşdirir".

V.Qafarov tərcümə edilmiş kitabların mütəxəssis tərefindən redakte edilməsinin tərefdarıdır: "Arzu edərdim ki, bu işdə tərcümə mərkəzləri də sənətşünaslarra kömək etsin. Bəzən görürük ki, tərcümə edilmiş kitabların redaktəsini, tərcüməsini sənətşünaslıqdan uzaq olan biri edir. Orda terminoloji məsələlər var ki, mütləq sənətşünas redaktəsində çıxmalıdır. Mütləq sənətşünas bir redaktör kitabda yazılınlara baxmalıdır ki, terminlər düzgün qeyd edilsin. Sənətşünaslıq yad olanlar kitabı tərcümə edəndə, xətalara yol verirlər ki, bu da tələbələri çəşdirir".

**ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə baş müəllim olan Yaqut Paşazadə** bildirir ki, əvvəlki illərə baxanda, hazırda tərcümə edilmiş dərsliklər kifayət qədərdir: "Təbii ki, tələbələrin alternativ dil bilməməsi xarici mənbələrdən məlumat əldə etmələ-



rinə problem yaradır. Tələbələr internetin yaratdığı imkanlardan istifadə edib, lazımi materialları əldə edə bilsələr də, bu sahədə müəyyən çətinliklərimiz var. Müəllimlərin bu yonda heç bir problemi yoxdur, çünkü onlar alternativ dil bilgilerinə sahibdirlər. İl ötdükə, yeni tərcümələr hazırlanır ki, bu da bizim işimizi yüngülləşdirir. Ancaq bu gün də rus dili dərslikləri və onların Azərbaycan dilində variantının olmaması problem olaraq qalır. Bizim öz müəllimlərimiz də tərcümə edirlər, ancaq bu kifayət etmir".

**Əməkdar artist, pedagoq Nofəl Vəliyev** deyir ki, dərs zamanı daha çox özüնün tərcümə etdiyi materiallardan, əl yazılarından istifadə edir: "Azərbaycan dilində



tərcümə edilmiş, mütəxəssislər tərefindən yazılış hansı kitablar varsa, onlardan faydalanağa çalışıram. Neinkı dərsliklər, evimdə olan kitabxanamadaki demək olar ki, bütün kitablar da rus dilindədir. Azərbaycan dilinə Stanislavskinin birinci və ikinci cildi tərcümə edilib. Kifayət qədər lazımlı tərcümədir. Tərcümə o qədər də yüksək keyfiyyətdə olmasa da, tələbələr ondan yararlanır. Mehdi Məmmədovun "Rejissor sənəti" kitabından istifadə edirik. Tələbələrə əlavə məlumatlar vermək üçün əsas etibarı ilə rus kitablarından materiallar hazırlanıram. Amma o materialları özüm tərcümə edirəm. Düzdür, bu istiqamətdə tərcümə edilmiş kitablar çap olunsa

da, onlar zəifdir. Ancaq buna da şükür".

Pedaqoq deyir ki, rus dilini sovet dövrünün gəncləri oxuyaraq deyil, eşidərək öyrənib: "Əslində rus dili asan bir dil deyil. Öz dilimizdə nə qədər çox dərslik və kitablar olsa, onlardan daha çox istifadə edirik. Nə qədər Azərbaycan dilində dərsliklərimiz olsa da, rus dərsliklərimiz də az deyil. Demirəm ki, rus materiallarının hər kelməsi Quran ayəsidir. Elə deyil, amma məsləhətli dərsliklərdir. Xaricə gedəndə kitablar alıram, onlar da rus dilində olur və oxubub tərcümə edirəm".

Kitabların tərcüməsinə gəldikdə isə, N.Vəliyev qeyd edir ki, yaxşı ödeniş olsa, xeyli müəllimlərimiz var ki, onlar bu işin öhdəsindən peşəkarlıqla gələ bilər: "Müəyyən nəşriyyatlar onlara lazım olan bədil ədəbiyyat tərcümə edirlər. Kim dərsliklərin tərcümə edilməsi üçün pul ayırar ki? Tərcümə asan iş deyil. Mənim özüm bezi tərcümələrim var, özümə lazım olduğunu üçün istifadə edirəm".

"Rebus" teatrının direktoru pedagoqu Ceyhun Dadaşov isə bildirir ki, iştigamətdə problem her zaman mövcud olub: "Danılmaz faktdır ki, incəsənət sahəsində ali təhsil ocaqlarının istifadə etdikləri dərslik materiallarının 90 faizini rus dilində olan kitablar təşkil edir. Hətta ingilis dilində olan materiallar belə, rus dilindən tərcümə edilənlərdir. Bir çox kitablar dilimizə tərcümə edilib, onun da bir emməsi var. Misal üçün, Mixayıl Çexovun "Aktyor texnikası" kitabı dilimizə tərcümə edilsə də, bəzi uyğunluqlar var. Kitabı peşəkar teatr bilicisinin tərcümə etmədiyi hiss olunur. Bəzi yerlərdə əsas mövzular tam çatdırılmayıb. Düzdür, heç olmamasından yaxşı-



dir, amma dəha mükəmməli ola bilərdi. Tələbələrin əksəriyyəti türk dilini bildiyi üçün çox vaxt onları türk mənbələrinə yönəldirəm. Əvvəlki vaxta baxanda, indi uşaqlar rus dilini bilmir. Məndə olan Azərbaycan materiallarını verirəm. Belə ki, dərs zamanı özüm danışır, internet resurslarının bize verdiyi imkanlardan faydalayıb, "Youtube" kanalında müəyyən mövzular haqqında danışır, ora yerləşdirirəm ki, bu da tələbələrin məhz bu materiallardan istifadə etməsinə kömək etmiş olur".

C.Dadaşov Təhsil Nazirliyi tərefindən qrant ayrırlarsa, mütəxəssislərin rus dilində olan kitabların tərcüməsindən daha maraqlı ola biləcəklərini qeyd edir. Əks təqdirdə, heç bir mütəxəssis illərini sərf edib, cildlər kitablar tərcümə etməz.

Pedaqoq deyir ki, bu günün tələbələri oxumağa meyilli deyil: "İşim yazmaq olmasa da, bir çox mövzularla bağlı materialları yazılı şəkildə hazırlayırdım. Ancaq şahid oldum ki, bu günkü genclik oxumağa o qədər də maraqlı deyil. Tek tədris sisteminde belə deyil, demək olar ki, əksər sahələrdə eyni prosesin yaşandığının şahidi olur. Elə götürək mətbuatı. Nədənse böyük həcmli materialları çox az oxunur. İnsanlar daha çox görüntüyə üstünlük verirler. Ona görə də "Youtube" versiyasını istifadə edirəm. Tələbələr dinləyərək öyrənirler. Ancaq bu elə də yaxşı hal deyil. Çünkü "Youtube"da danışanda, müəyyən dərəcədə təhriflər ola bilər. Yəni orijinal mənbə hesab olunmur. Amma elimizdən başqa heç nə gəlmir. Ah-nale etmekdən sə, bir yol tapmaq lazımdır".

**Xəyalə Rəis**